

Azərbaycanın strateji baxışları keçmişin, bu günüñ və gələcəyin reallıqlarını çox aydın şəkildə təhlil etməyə imkan yaradır. Dünya informasiya məkanında Azərbaycan reallıqları, tarixin yeni səhifələrini açarkən təkcə bu günüñ deyil, mövcud həqiqətlərin əsaslı izahını verib, hədəflərini ortaya qoyur. Əsas məqsəd isə qarşıya qoyulmuş vəzifələri reallaşdırmaqdır. Ölkəmiz bu istiqamətdə inamlı addımlayır.

Əvvəla, onu deyək ki, Prezident İlham Əliyevin qətiyyətli və principial mövqeyi təkcə hərb meydanında deyil, diplomatiya sahəsində də uğurlarımızı şərtləndirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu canı, qanı bahasına işğaldə olan torpaqlarımızı azad etdi, düşmən təslim aktı imzaladı. Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə biten Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın, 25-də isə Kəlbəcərin işğaldan döyüşsüz azad edilməsi noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetiriləşəni, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yərincə yetirilməyən, eləcə də işğalçı qüvvələrin Kəlbəcər və Ağdam rayonlarından çıxmاسını nezərdə tutan 822 və 853 sayılı qətnamələri də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistana silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-də gülətmadan Laçın rayonundan çıxmazı da Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirili.

Azərbaycanın dinamik inkişafi, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkəleri ilə temasları, əməkdaşlıq əlaqələrinin daha da güclən-

məsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad ölkəmizə qarşıda duran strateji hədəfləri realaşdırmağa zəmin yaradır.

Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) növbədənənar VII qurultayındakı çıxışında demişdir: "Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduk. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hal-lara qarşı mübarizədə də qarşımızda açıq-aydın hədəflər qoyuldu. Biz ardıcılıqla və məqsədyönlü şəkildə hədəflərə catırıq".

Ölkə rəhbərinin siyaseti Cənubi Qafqazda məhz Azərbaycanın XXI əsrə formalşamaqdə olan geosiyasi nizamının əsas faktoru olmasına təmin etməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının qurultayda ifadə etdiyi digər tezislərin həm geosiyasi, həm siyasi, həm də tarixi mənasını adekvat dərk edə bilerik. Burada ilk olaraq Prezidentin "həm siyasi, həm iqtisadi sahədə dayanıqli inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuzu və hörmətə malik olan ölkəyə əlavədik..." fikirlərini vurgulamaq gərəkdir. Çünki həmin fikirdə əldə edilən nəticənin ümumi və dolğun təqdimatı vardır. Həmcinin, Azərbaycanın hazırda beynəlxalq münəsibətlər sisteminde mövqeyinin da-

yüksəlməsi fonunda İlham Əliyevin regionda sülhün bərqərar olmasına dair təklif etdiyi "3+3" formatının hə-yata keçməsi imkanının yüksək olduğunu da görür.

Vətən müharibəsi bitəndən sonra "3+3" formatı təklif olundu və bu, regionun böyük dövlətləri tərəfindən tərəddüdsüz qəbul edildi. Bu prosesin Azərbaycanın beynəlxalq nüfuzunun artması fonunda getməsinin səbəbi isə ölkə rəhbərliyinin apardığı xarici və daxili siyaset kursunun mükəmməl şəkildə bir-birini tamamlaması və həmin kursun XXI əsrin

ha da möhkəmlənməsi, rolunun artması təqdir olunur, qarşındaki dövr üçün müəyyənləşdirildiyi hədəflər böyük dəstək qazanır. Fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşün nəticəsinə dair bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olması, regionda kommunikasiya inf-

NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə dənisiqlərindən ölkəmizin dünyada möhkəmlənmə mövqeyinin yüksək dəyərləndirilməsi, qlobal təşəbbüsün dəstəklənməsi Azərbaycanın haqq-ədalət işi-nə beynəlxalq seviyyədə göstərilən etimad kimi dəyərləndirildi. Şarl Mişelin, Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında keçirilən üçtərəfli görüşden başqa çıxış yolu buraxmayıb. Bu, onu göstərir ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, müharibə sonrası mərhələdə de maksimum nəticə hədəfləyir və uğura nail olur. Ölkəmiz bütün istiqamətlərdə öz hədəflərinə çatmaq üçün böyük səy göstərir. Aprelin 12-də keçirilən bu ilin birinci rübüün yekunlarına həsr olunmuş müşavirədə də dövlət başçısı bu barədə geniş söhbət açdı. Bir daha əmin olduq ki, koronavirus pandemiyasının iki ildən çox davam etməsinə və fəsاد töretnəsinə baxmayaraq, ölkəmizdə qarşıya qoyulan vəzifələr və planlaşdırılan layihələr realaşdırılmış, əhalinin güzəranının yaxşılaşdırılmış, aztəminatlı ailələrin, o cümlədən qazilərin əlli-lərin, şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətdə qətiyyətli addımlar atılmış-

Belə bir şəraitdə postmüharibə dövrünün problemləri mərhələ-mərhələ həll edilir. Ən əsası BMT-nin nizamnaməsində əks olunmuş "sülhə məcburətme" əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməkə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan postmüharibə dö-nəmində də diplomatiya müstəvisin-de mühüm strateji gedişlər edərək Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb. Bu, onu göstərir ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, müharibə sonrası mərhələdə de maksimum nəticə hədəfləyir və uğura nail olur. Ölkəmiz bütün istiqamətlərdə öz hədəflərinə çatmaq üçün böyük səy göstərir. Aprelin 12-də keçirilən bu ilin birinci rübüün yekunlarına həsr olunmuş müşavirədə də dövlət başçısı bu barədə geniş söhbət açdı. Bir daha əmin olduq ki, koronavirus pandemiyasının iki ildən çox davam etməsinə və fəsاد töretnəsinə baxmayaraq, ölkəmizdə qarşıya qoyulan vəzifələr və planlaşdırılan layihələr realaşdırılmış, əhalinin güzəranının yaxşılaşdırılmış, aztəminatlı ailələrin, o cümlədən qazilərin əlli-lərin, şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətdə qətiyyətli addımlar atılmış-

dir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, bərpa-quru-culuq işləri getdikcə geniş miqyas alır. Hazırda iri beynəlxalq şirkətlərin də bu işlərə qoşulması dünya birliyinin diqqət mərkəzində olmasından xəbər verir.

Bəli, Azərbaycan bütün dünyaya sülh isteyir və o, sülhün, təhlükəsizliyin təminatçısıdır. Dünyanın bir parçası olan Azərbaycanı azad, xalqını xoşbəxt görmək isə dövlət başçımı-zın ən böyük arzusudur. Prezident İlham Əliyev Tərtər rayonunun Su-qovuşan qəsəbəsində olarkən de-mişdir: "Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürem, diyərimiz nə qədər gözəldir, dağları-mız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyyə biz gözəllik qataca-ğıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şə-raitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbay-can dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir".

Xalqımız bu isteyinə də çatacaq, cünni ki öz ata-baba torpaqlarına qayı-dis azərbaycanlıların ən təbii, halal haqqıdır...

Azərbaycan öz strateji hədəflərini reallaşdırır

Postmüharibə dövründə həyata keçirilən tədbirlər bunu təsdiq edir

tələblərinə tam uyğun olması ilə bağlıdır.

Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan və son bir ildən artıq dövrə reallıqların təsdiqi, dünya tərəfindən qəbulu istiqamətdə uğurlu nəticələr əldə edərək region və dünya siyasetində mühüm rol oynayan Azərbaycanın hazırda beynəlxalq münəsibətlər sisteminde mövqeyinin da-

vin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ötan il dekabrın 14-de Brüsseldə keçirilən görüşün ehemiyəti vurgulanmışdır. Həmin görüş Brüsseldə keçirilən Şərqi Tərəfdəşligi Proqramının VI Sammiti çərçivəsində həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi digər iki və üçtərəfli görüşlərdə, o cümlədən yaradılmış, sərhədlerin delimitasiyası və demarkasiyası məsələsində razılığa gelmenin vacibliyə də öz əksini tapmışdır. Bu il aprelin 6-də keçirilən Brüssel görüşündə də sülh sazişinin imzalanması, Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət baza prinsiplərinin mahiyəti və s. məsələlərə də toxunulmuşdur.

Zümrüd QURBANQIZI,
"Respublika".